

UOT 37.01.

38

*Cabir Habil oğlu Tariverdiyev  
Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialının baş müəllimi*

## **İBTİDAİ SİNİFLƏRİN RİYAZİYYAT DƏRSLƏRINDƏ İTERAKTİV TƏLİM METODLARINDAN İSTİFADƏNİN XÜSUSİYYƏTLƏRİ**

*Джабир Габил оглы Таривердев  
старший преподаватель Джалилабадского филиала АДПУ*

### **ОСОБЕННОСТИ ИСПОЛЬЗОВАНИЯ ИНТЕРАКТИВНЫХ МЕТОДОВ ОБУЧЕНИЯ НА УРОКАХ МАТЕМАТИКИ В НАЧАЛЬНЫХ КЛАССАХ**

*Jabir Habil Tariverdiyev  
senior lecturer  
of Jalilabad branch of Azerbaijan State Pedagogical University*

### **THE FEATURES OF USING INTERACTIVE TEACHING METHODS IN MATHS CLASSES OF ELEMENTARY GRADES**

**Xülasə:** Müasir dövrdə təhsilin əsas məqsədlərindən biri ibtidai məktəbdə riyaziyyatın təlimi prosesi - innovativ texnologiyaların, xüsusun interaktiv metodların tətbiqinə daha artıq dərəcədə diqqət yetirən, hərtərəfli inkişaf etmiş, səriştəli mütəxəssislər formalasdırmaqdır. Interaktiv təlim – müəllimlə şagird və ya şagirdlə şagird arasında qarşılıqlı təsiri yerinə yetirən dialoju təlimdir.

Mozaika metodu şagirdlər az vaxtda daha çox sayıda informasiya almağa imkan verən mürəkkəb problemin həlli üsuludur. Riyazi "Yelkən" – məsələ həlli üzrə komanda yarışdır.

**Açar sözlər:** *İnteraktiv təlim, təhsil, dialoji təlim, mozaika metodu, riyazi "Yelkən" oyunu*

**Резюме:** Одним из основных задач современного образования в начальной школе в процессе математического обучения заключается в создании высококвалифицированных специалистов, которые больше внимания уделяют инновационным технологиям в частности, интерактивным методам. Интерактивное обучение – это диалог между учителем и учеником или учеником и учеником и межличностное взаимодействие.

Мозаика – это метод, которое является решением сложной проблемы, которая позволяет ученикам получать больше информации за меньшее время. Математический метод «Парус» – это командное олимпиада по решению примеров.

**Ключевые слова:** *Интерактивное обучение, обучение и тренинг по диалогическому обучению, метод мозаики, математическая игра «Парус»*

**Summary:** One of the main goals of today's education is to develop comprehensive, advanced and competent professionals focusing on the introduction of innovative technologies, in particular, interactive methods in the elementary school maths learning process, interactive training is a dialogue between the pupil or the pupil and the pupil who interacts with the teacher.

The Mosaic method is a solution to a complex problem that allows students to get more information in less time. Mathematical "Sailing" – is a team race on issue solution.

**Key words:** *Interactive training, education, dietary training, mosaic method, mathematical "Sail" game*

**Ibtidai məktəb** – gələcək profil təhsilə öz töhfəsinə verən bütün sonrakı təhsilin əsasıdır. Bu mühüm problemin həllində ibtidai məktəbin kiçik məktəblilərə töhfəsi onlarda formalasdırılmalı olan bilik və bacarıqların fundamentallığını gücləndirməkdən ibarətdir.

Riyaziyyat mifasir təhsil sistemində mərakezi yerdən birini tutur ki, bu da onun nadir bilik sahisi olduğunu göstərir. Belə ki, riyaziyyat bizi shata edən almanın öyrənilməsi üçün zəruri olan təfakkür formallarının formallaşmasına imkan verir. Ona görə həzirdə təhsilin əsas məqsədlərindən biri ibtidai məktəbdə riyaziyyatın təlimi prosesinə innovativ texnologiyaların, xüsusilə interaktiv metodların tətbiqinə dəha artıq dərəcədə diqqət yetirən, hərtərəfi inkişaf etmiş, səriştəli mütəxəssislər formalasdırmaqdır. Bu onunu alaqadardır ki, interaktiv təlim metodlarından istifadə olunması bütövlükda təhsilin kevfiyyətinin yüksəkləşməsinə kömək edir.

İnteraktiv təlim — müallimləşən şagird və ya şagirdlər şagird arasında qarşılıqlı təsiri yərində yerinən dialoq təlimidir. O, idrak faliyyətinin xüsusi təskili formasıdır. Onun konkret və proqnozlaşan möqsədləri vardır. Belə möqsədlərdən biri şagirdin öz uğurunu, özünün intellektual müstəqilliyini həsi etməsidir ki, təlim prosesinin özünü məhsuldar edir. Hazırda interaktiv təlim dünyadan 115-dən artıq ölkəsində (ABŞ, Avropa ölkələri, Yaponiya, Çin, MDB ölkələri) geniş tətbiq olunmaqla qisa müddədə böyük uğur alıb etmişdir. Interaktiv təlim metodlarını bir sıra alımlar öyrənmışlar (V.S. Bibler, A.K. Kusainov, E.B. Ponamorenko, M.B. Klärin, D. Conson, D. Dyui və b.). Respublikamızın təhsil programının aparıcı psixoloji-pedaqoji ideyalarından biri təlimin kompetentliyi olması ideyadır. Təhsilin son noticiləri üçün əldə edilən biliklərdən müxtalif hayatı situasiyalarda istifadə etmək, zaruri bilikləri müştəqil əldə etmək, infor-masiyalarda savadlı islamək bacarığı, yaranan problemləri görmək və onların düzgün həllini tapmaq bacarığı, diskussiya aparmaq, öz möv-qeyində sakit və inamlı dayanıma bacarığı və i - bütün bunlar şagirdlərin sərisləri sırasına aid edilə bilər. Ona görə də fənlərə aid müyyən bilik, bacarıq və vörəldiş toplusunu yünsalınmak deyil, həm də onları müstoqil əldə etmək və tətbiq etmək on plana çökilər. Bununla əlaqədar olaraq təlim metodlarının istifadəsi problemi yaranır. Ənənəvi təlimin istinad etdiyi illüstrasiyazlı metod uquyolun məsləslər əsasında kifayat deyildir. Tədris prosesini keyfiyyətli, həm də məraqlı etmək üçün müallim fənnin tədrisində müntəzəm olaraq yeni yanışmalar axtmalı, riyaziyyat təliminin əla metodlarını tapmalıdır.

ki, şagirdlərin fikri fəaliyyətini, onların təşəbbüsünü, komandada işləmək bacarığını aktivləşdirsin. Bütün bunlar işdə təlimin interaktiv metodlarının tətbiqini tələb edir.

"Mozaika" (dəyişen şəbəkə) metodunu nəzərdən keçirək. Bu metod şagirdlərə az vaxtda daha çox sayıda informasiya almağa imkan verən, müəyyən biliklərin olmasına tələb edən müraciəkə problemin həlli əsaslıdır. Bu metod dərslərdə asaşdakı qavādalarında tətbiq etmək lazımdır:

1. Problemin sınıfında həll ediləcək hansı məsələlərə ayrıldığını müəyyən etmək. Müəyyən tədris materialını nümunə üzrə öyrənmək və ya tədris bilişlərinin vərdişlərini möhkəmləndirmək.

2. Hər bir ekspert qrupları üçün zəruri informasiyalar hazırlamaq vərinələr paraqrafın bölmələrini, məsələləri toplusunu və s.). Sağlıların onlardan asanlıqla istifadə edə bilməsi yaxşı olar (konkret sehifəni göstərmək, dörslik və ya digər mənbə üzrə tapşırıqlar toplamaq, surətinin çıxarımaq və s.).

3. Qrupular üzre sağıldırular paylamaq üçün adları olan və ya rəqəmərlər göstərilən müxtəlif rəngli kiçik çadıvəllər hazırlamaq. Hər bir sağıldıqları qrupa: "asas" və "ekspertlər" qrupuna daxil olacaqdır. Əsas qrupları 1-dan 5-ə qədər rəqəmlərlə işarə etmək olar. Hər bir qrup 5 nəfərdən ibarət olmaqla, müəyyən mövzular üzrə ekspertlərəcəqlər. Hər bir mövzunun(mövzuların bölmələri, məsələlərinin və ya tanlıklärin tipləri) ekspertlərini qırımızı, göy, sarı, yaşıl, aq rənglərlə işarə edir. Beləliklə, hər bir asas qrupda müxtəlif rəngli(müxtəlif mövzular üzrə) ekspertlər istirak edir. Əsas qrupun üzvləri kimi təpsirşirlərlə tanış olmuşdan, onları müzakirə edərək öz aralarında paylaşıldıqdan sonra ekspertlər qrupları üzər bülənərlə hər birində bir məhvü (bir rangda) üzrə ekspertlər toplanır və bu mövzunu müzakirə edir, öz məsələləri həll edirlər və s. Ekspertlər qrupu ekspertlərdən hər birinin özünün əsas qrupuna noyı öyrədacacını mütləyyən edir. Bundan sonra ekspertlər özlərinin əsas qruplarına qaydırıv və öz yoldaşlarının öyrədarak, görülən işlər haqqında qruplara hesabat verirlər. Bu qayda ilə usaqular arasında informasiyə mübadilisi gedir, mülliəm işsiz ekspert qruplarının məsləhətçisi, köməkcisi, qarşılıqlı talim prosesinin müsahibəsi kimi özünü göstərir. Ümumi hələdə müxtəlif ekspertlərin töhfəsinə qiymətləndirilə bilən əsas vərəcəsi vəzunlaşdırılır. Sonda

*Ibtidai sınıfların riyaziyyat derslerinde interaktiv təlim metodlarından istifadənin xüsuslu yaradıcılıq və tətbiq mövzusunda tətbiq olunması.*

müəllim materialın mənimsəmə səviyyəsinin  
voxlayır və məşqələni yekunlaşdırır.

Interaktiv "Yelkən" çox səmərəli, maraqlı və məhsulət təlim metodudur. Bu təhsil oyunu həm dərsin, həm də sinifdən xaric tədbirlərin (massol, olimpiadaların) aparılması üçün olverişlidir. Bu metod bütün sağirdiləri təhsil fəaliyyətinə calırdır, massol hallinin kollektiv axtarışına, ideyaların, informasiyaların, riyazi biliklərin mübadiləsinə imkan verir. Belə ki, riyazi "Yelkən" – qruplar arasında yarış olduğundan bu formada aparılan dars təkər uşaqlaşdır, qalabaya inanı həissi və qalibiyəti azmi deyil, ham də riyaziyyat sahəsində ruhlandırır.

Riyazi "yelkən" oyununun qaydaları üzərində atraflı danışdır. Riyazi "yelkən" — massalə həlli üzrə komanda yarışdır. Ən çox bal toplayan komanda qalib gelir. Massalələr ilkin və məqbul mərhələlərdə həll edilir. Komandaların bütün üzvlərinin ardıcılı nömrələr (məsələn, 1-10 və 6-ya qədər) verilir. Komandanları sıxan üzrə ilkin mərhələdə massalələri həll etməyə başlayır və həlli (və ya cavabı) həkimə verirlər. Əgər cavab doğrudursa, onda 1 nömrəli oyunçu məqbul mərhələsinə keçir və orada massala alır. İlkin mərhələdə qalan komanda üzvləri yeni massalələrlərdir, əgər yənə da doğru cavab alınırsa onda 2 nömrəli oyunçu məqbul mərhələsinə keçir və 1 nömrəli oyunçu ilə birləşirəsəs.

Sonra ilkin ve maqbıl mərhələsində qalan komandə üzvləri bir birindən asılı olmayaraq təməsələr həll edirlər. Komanda bütün oyunçular sənki növbədə dayanımlılar. Əgər ilkin məvəqədə masala düzgün həll olunmuşdur-sa, oyunçular növbə ilə maqbıl mərhələsinə keçirirlər, əgər maqbıl mərhələsində masala düzgün həll olunmursa, onda oyunçular yenidən növbə ilə ilkin məvəqəyə qayıdır. Komanda həm ilkin, həm də maqbıl mərhələsində istəniləndə masəloni həll etməkdən imtina edə bilər. Bu halda masala həll edilməmiş sayılır. İki mərhələdən hər hansı birində qalan komandanın hissəsi növbət masəlonun həllini danışdırılan və ya onun həllindən imtina etdiğindən sonra, o, yeni masəla alır. İlk mərhələdə hər bir düzgün həll olunmuş masəla üçün 1 bal, birinci düzgün həll üçün maqbılçılık 3 bal, ikinci düzgün həll edilən masəla üçün 4 bal yazılır və s. Əgər növbəti masala düzgün həll olunmayıbsa, onda növbəti masəlonu qismətli həll olunmağın məsələsi sayılır.

ki kimi asıldır: agar düzgün həll olunmayan məsələnin qiyməti 6 bal və daha çox olarsa, onda növbəti məsələ 5 bal dayarındadır. Əgar düzgün həll olunmayan məsələnin qiyməti 5 bal olarsa, onda növbəti məsələ 4 bal dayarındadır, agar növbəti düzgün həll olunmayan məsələnin dayarı 3 ya və 4 bal olarsa, onda növbəti məsələ 3 bal dayarındadır. Əgər: a) oyun vaxtı bitrsa, b) maqbul mərhələsində məsələ qurtararsa, c) ilkin mərhələda məsələ qurtararsa, , q) maqbul mərhələsində heç bir oyuncu qalmazsa komandan üçün oyun qurtararsa. Bütün komandalar üçün oyun qurtardıqda oyun bitir. Cox bal toplayan komanda qalib gəlir. "Yelkən" oyunu məqsədiləndən, məsələlərin sayından və çatılılıyından, komandaların sayından asılı olaraq 20 dəqiqa-  
dan 2 saat qədər davam edə bilər

İnteraktif təlim metodları sinifda həyatın müyyən qadar dayışdırılmasını, həm şagirdlər-dən, həm də müslümləndən dərsə hazırlıq üçün çox vaxt tələb edir. Bu metodlardan tədrisən istifadə etməyə başlamaq lazımdır. Həm müslimlərin, həm də şagirdlərin ona uyğunlaşması və onlar-dan istifadəsi üçün müyyən təcrübə toplanmışdır. Az hazırlıqlı “oyunların” təz-tez aparılmışında, tədris ilində bir neçə interaktiv məşğənlər aparılması daha yaxşı olar. İnteraktif metodlardan istifadə sinifda əlsətə-səfərin yaradılması vasitəsidir ki, əməkdaşlıq, qarşılıqlı anlaşma, xeyirxahlı kimi hüquq və vətəndaş caniyəti haqlarının başa düşülməsinə kömək edir. Beləliklə, şagirdlərin aldığı biliklər, eyni zamanda, onların müstəqil əldə edilməsi alstedir. Bu zaman müslüm əlverisi şərait yarat-malıdır ki, şagirdin özü bilikləri təpsin, əldə-ədarək konstruksiya etsin və bununa da təlim prosesinin quracaq dünyani dərk etsinlər.

**Problemin aktuallığı.** Müasir dövrün tələblərinə cavab verən riyazi təhsil interaktiv təlim metodlarını tətbiq etmədən uğurla natiçələnə bilməz. Bu baxımdan məzvü aktualdır.

**Problemin elmi yeniliyi.** Hər bir müəllimin tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə məqalədə təklif olunan formada komanda oyunlarından istifadə etməsi məqsədən və gündür.

**Problemin praktik shamiyyeti.** Hazirda təhsilin əsas məqsədlərindən biri ibtidai məktəbdə riyaziyyat tolimi prosesini innovativ texnologiyaların xüsusi interaktiv metodların tətbiqinə daha artırdəcə diqqət yetirir, hərtərəfli inkişaf etmiş, sərəstləri mütəxəssislər formalasdırmaqdır.

**Ədəbiyyat:**

1. Adıgözəlov A.S. İbtidai siniflərdə riyaziyyat təliminin xüsusi metodikası. Bakı: Mütərcim, 2001.
2. Həmidov S.S., Məcidova A.Ə. Məktəbin ibtidai siniflərində riyaziyyatın tədrisi metodikası. Bakı: ADPU, 2018.
3. Veysova Z. Fəal(interaktiv) təlim. Bakı, 2007.
4. Истомина Н.Б. Активизация учащихся на уроках математики в начальных классах: пособие для учителя. М., 2012.
5. Якиманская И.С. Основы личностно ориентированного образования. М.: БИНОМ, 2013.

**E-mail:** cabir.tariverdiyev@mail.ru  
**Rəyçi:** ped.ü.elm.dok.,prof. A.S. Adıgözəlov  
**Redaksiyaya daxil olub:** 03.01.2019.